

## POLİTOLOGİYA

### İMİCİN SİYASİ FƏALİYYƏTDƏ ROLU

Ü.İMAMƏLİYEVA

Bakı Dövlət Universiteti

*imameliyeva\_ulker @ mail.ru*

Məqalədə imic liderin koqnitiv obrazının təzahürü kimi nəzərdən keçirilir və onu səciyyələndirən əsas cəhətlərə diqqət yetirilir. Burada imicin ünsürləri və formallaşdırılması mərhələləri, onun liderin fəaliyyətdə rolü, eləcə də liderin uğurunu təmin edən amillər açıqlanır.

**Açar sözlər:** obyektiv imic, subyektiv imic, modelleşdirilmiş imic, liderin imici

İngilis sözü olan “imic” “obraz” mənasını ifadə edir. Liderin imici onun koqnitiv obrazının təzahüründür. E.Qofman imici “təəssüratları idarə edən sənət” adlandırmışdır.. İmic insanın özünü bürüzə verməsi, vizual cəlbediciliyidir. İmicdə müəyyən harizma olur. O lider uğurlu sayılır ki, anadangəlmə harizmatik xüsusiyyətlərə və xalqa təsir gücünə malikdir. Maks Veberin liderlərin tipinə görə bölgüsündə harizmatik tip ənənəvi və rasional- leqal tipdən daha inandırıcı görünür. Harizmanın əsasını xarici görünüş və ünsiyyət bacarığı təşkil edir. Liderin nitqinin məzmunundan çox onun təqdim edilməsi daha məraqlıdır. Ekspertlər bu hali “qulaqlarla görmək” adlandırır və nitqi, səs tembirini, pauzaların yerində olmasını və bədən dilini əsas götürürlər. Bədən dili elmi dildə “kinesika” adlanır və insanın cəlbediciliyinin 50% faizini təşkil edir. Bu zaman mimika, jest və estetik bədən hərəkətləri önemlidir. Vizual alınan informasiya insan haqqında ilk məlumatdır. Zahiri görünüş isə ətrafa ilk və ən güclü təsir edən amildir. İmic yaradarkən 3 əsas cəhət nəzərə alınmalıdır:

1. İnsanlara fərdi yanaşma
2. Stil - insanın fərdi xüsusiyyətlərini əks etdirən obraz (romanrik, dramatik, kreativ və s.)
3. Fərdi dəb tərzi (1,s.57).

Amerikada keçirilən sorğuya görə, seçicilərin 70 faizi namizədin imicinə, 7 faizi isə onun fikirlərinə önəm vermişlər. Qərb politoloqlarına görə isə siyasi liderin uğurunun 7 faizi onun fikirlərindən, 55 faizi isə onun bağışladığı təsir-

dən asılıdır. Mədəni davranışın, çıxışın dolğunluğu və emosionallığı, geyim mədəniyyəti və s. cəlbedici siyasetçi imicini formalaşdırır.

İmic yaradarkən zahiri görünüşün daxili aləmə uyğunlaşdırılması vacib şərtidir. İmicin obyektiv, subyektiv və modelləşdirilmiş formaları vardır:

-obyektiv və ya real imic elektoratın lider haqqındaki fikirləri əsasında formalaşır;

-subyektiv imic elektoratın lideri necə qiymətləndirməsindən asılıdır;

-modelləşdirilmiş imic liderin komandasının kütlə qarşısında yaratdığı obrazdır (2, s.23).

İctimai liderin imici informasiya vasitəsi ilə və digər yollarla formalaşır. Fiziki görünüş insan haqqında ilk təəssürat yaradır. Hətta qədim Yunanistanda liderlərin heykəllərini hazırlayarkən orijinaldan fərqli olaraq baş və bədənin böyükliyünə xüsusi diqqət yetirirdilər. Büyük baş ağılnı, böyük bədən isə fiziki gücün göstəricisi idi. Qədim Romada isə üz cizgiləri orijinalda olduğu kimi verilirdi. Romalılar üçün imperatorun necə görünməsi deyil, ona layiq olması vacib şərt idi.

İmicin ünsürlərinə aşağıdakılardan aid edilir:

-saç. Əsas rol oynayır. Ekspertlər insanın saç düzümünün onun xarakterini ifadə etdiyini bildirirlər. Siyasi səhnədə kişilər üçün uzun saç yolve rilməz, keçəl olmaq isə arzuolunmazdır. Sezar keçəlliyyini gizlətmək üçün başına dəfnə çələngi taxırdı. Qadınlara isə qısa saç məsləhət görülmür. Ağ saç kişilərə “möhtərəm” görkəm versə də, qadınlarda əks təsir bağışlayır.

-sima. Ünsiyyət zamanı vacib amildir. İnsanın siması mühüm kommunikasiya vasitəsidir, çünkü insan danişarkən çox vaxt onu idarə edə bilmir. Nitə deyirdi: “İnsanlar ağızları ilə rahat yalan danişir, lakin bu zaman əyilən sima əslində düzünü deyir”. Göz-gözə baxıb gülümsəmək açıqlığın əlaməti olduğu üçün liderin auditoriyaya müraciət edərkən gülümsəməsi məsləhətdir. Liderin imicində baxış çox önəmlidir. A.Brodecko “əgər bütün jestlər dövridirsə, gözlər daima danişir. Sahibi nə qədər az danişan olursa, gözləri o qədər çox danişir”.

-baxış. Göz qəlbin aynası olduğundan gözlərə diqqət vacibdir. Onlar vasitəsilə insanlara ən düzgün siqnallar ötürülür. Hətta rəsmi görüşlərdə belə liderlər bir-birlərinin gözlərinin içində baxmaqdan çəkinirlər. Ekspertlər hesab edir ki, gözü tez-tez qırpmاق iradəsizliyin, az qırpmaca gərginlik və donuqluğun, qırpmamaq qətiyyətin, gözünü çəkmək emosional təzyiq və inamsızlığın, dodaqları sıxmaq təzyiqi balanslaşdırmağın, tez-tez çıxış etmək isə həyəcan və güvənsizliyin əlamətidir.

-nitq. O şəxsi imicin mərkəzi elementidir və geyim tərzi ilə birgə qəbul olunur. Natiqlik qabiliyyəti isə ətrafdakılara təsir göstərən başlıca vasitədir. Ritorika yalnız natiqlik sənəti deyil, həm də səsin düzgün idarə olunması, düzgün üslub, nitqdə yaradıcılıq və bədənin xarakteristikası (fiqura, qamət, nəfəs almaq və s.) deməkdir. Nitqin təsirli və cəlbedici olması üçün müəyyən cəhətlərə diqqət yetirmək lazımdır:

-əsas sözlərin vurgu və intonasiya ilə deyilməsi;

- nitq zamanı səs tembirini dəyişmək, bəzənə uca, bəzən isə asta səslə danışmaq;

-nitq tempinin idarə olunması:

-mühüm fikirlərdən sonra fasilə.

Jest informasiya mənbəyidir. Hər bir insan bir dəqiqlik ərzində 650-700 söz qəbul etmək, normal nitq zamanı isə 150-160 sözdən istifadə etmək imkanına malikdir. Məhz bu səbəbdən dinləyicilər jest, mimika, intonasiyalara diqqət yetirirlər. Sözlər vasitəsilə informasiyanın məzmununu, jestlər vasitəsilə isə bu informasiyaya münasibət ifadə olunur. Çıxış zamanı əllər bədənə yaxın olmalıdır və əlləri sıxaraq dirsəkləri 90 dərəcə əymək vacibdir. Görüş zamanı əl sıxarkən tərəflərdən biri əlini uzadarkən aşağı əyərsə bu münasibərdə dominantlığı, yuxarı qaldırıldıqda isə razılışmanı nəzərdə tutur.

Geyimdə düzgün rəng və tərzin seçilməsi ətrafdakılar lider haqqında müsbət və inandırıcı təsir bağışlayır. Rəng ahənginin düzgün seçilməsi liderə ətrafa öz fikir və istəklərini çatdırmasına imkan verir. İnsan rənglərin mənasını öz geyim tərzi qədər dəqiqlik bilməlidir. Rəng psixoloji təzyiq forması olduğu üçün liderin imicini yaradarkən klassik geyim tərzinə, tünd kostyum və açıq rəngli köynəklərə üstünlük verilir (3, s.64).

Siyasi reklamın əsas komponentlərindən biri də rəng seçimidir. Rənglər müəyyən tibbi, fizioloji və psixoloji təsirlərə malikdir:

**-ağ:** paklıq rəmzidir. Onu göy, qırmızı və yaşıl rənglərlə uyğunlaşdırmaq məsləhətdir;

**-qırmızı:** isti və qıcıqlandırıcıdır, beyni stimullaşdırır, təhlükə və qadağa simvoludur, işguzarlıq həvəsinin göstəricisidir. Bu rəng səthi “kiçildır” və gərginlik yaradır. Emosional insanlar qırmızı rəngi seçilərlər;

**-tünd qırmızı:** bu rəng tamlıq və dolğunluğu ifadə edir;

**-narincı:** impulsivdir, nəbzi sürətləndirir, rifah hissi oyadır və realizmi ifadə edir;

**-sarı:** beyni stimullaşdırır, diqqəti cəlb edir və digər rənglərdən fərqli olaraq yaddaşda uzun müddət qalır. Sarı və narincı rəngləri gülərzülü, impulsiv, həyatsevən insanlar seçilir. Bu rəngin parlaqlığı psixi tarazlığını pozur. Ona görə də böyük həcmli səthlərdə bu rəngdən istifadə etmək tövsiyə olunmur, bu halda onu yaşıl rənglə uyğunlaşdırmaq daha yaxşıdır;

**-isti sarı** (yumurta sarısı rəngi): dostyana, isti və xoşagələn;

**-açıq sarı** (limon rəngi): soyuq, “turş”, əhəmiyyətsizlik və rəngsizlik hissi oyadır;

**-qızılı:** hakimiyyətə meyl və öz üstünlüğünü nümayiş etdirmə;

**-yaşıl:** sakitləşdirir, ağrını, yorgunluğunu aradan qaldırır, tarazlaşdırır, təravət və təbiiliyi təcəssüm edir. İstedadlı və müvəzənəli insanlar yaşıl rəngi seçilir. Bu rəng “kənarlaşma” hissi oyadığı üçün onu ağ və ya göy rənglə istifadə etmək yaxşıdır;

**-açıq yaşıl:** ətraf mühitə soyuqluq verir;

**-mavi:** antiseptikdir, əsəb ağrlarında səmərəlidir;

**- açıq mavi:** soyuq və çirkinlik hissi oyadır;

**-göy:** daxili qüvvə və ahəng yaradır. Bu rəngin təravəti və uyğunluğu onu istənilən rənglə birləşdirməyə inkan verir və o sarsıntıının azalmasına kömək edir;

**-çəhrayı:** zəiflik, boşluq, bəzən isə şitlik hissi oyadır;

**-bənövşəyi:** ürəyə, ağrı ciyərlərə, qan damarlarına təsir edir, toxumanın möhkəmliyini yüksəldir, hisləri tarazlaşdırır. Yaşıl və ya firuzəyi rənglə ahəngdə taqətdən salır, həm də “sövq” edir.

**-firuzəyi:** bu rəngin soyuqluğu onu qırmızı rənglə ahəngdə istifadə etməyi zəruri edir. Bu zaman o neytrallaşır və əksər hallarda münasib olur;

**-qəhvəyi:** sabitlik və realist əhval-ruhiyyə oyadır. Qəhvəyi rəngi stabil, heç nəyi dəyişmək istəməyən mühafizəkar insanlar seçir. “Ağır” təbiətinə görə bu rəngi ona yaxın rəng çalarları ilə, eləcə də tünd mavi rənglə uyğunlaşdırmaq mümkündür;

**-qara:** zəriflik simvoludur.

İnsanın sakit duruşu özünə inamı ifadə edir. Siyasi xadimin imicinin formalasdırılması üçün istifadə edilən texnologiyalar onun əsas parametrlərinə (ünsiyyət üslubu, standart və qeyri- standart şəraitdəki davranış, böhrana reaksiya, xarici görünüş, danışiq, əl-qol hərəkətləri, artikulyasiya və mimika) aididir. İmicin formalasdırılmasının müəyyən istiqamət və texnikaları (odidildinq - əl - qol hərəkətlərinin, əzələ reaksiyalarının qaydaya salınma texnikası, feysbilidinq - xarici görünüşün, mimikanın korreksiya texnikası və s.) mövcuddur.

“Açıq qollar”, “açıq pencək”, “pencəyi dartmaq” kimi jestlər açılığa, alnı silmək, üzünü əl ilə örtmək, jestlərin nizamsızlığı qapallılığa işarədir. Qulaq və boyunu qaşmaq, burnu çəkmək inamsızlığa, göz qapaqlarını aşağı salmaq, çıxışa doğru baxmaq, eynəyi çıxarıb kənara qoymaq söhbətə son qoymağa işarə sayılır.

Etiket dinamik proses olub məzmunca daima dəyişdiyi və qanunlar əsasında formalasdığı üçün insan həyatı boyu onları öyrənmək məcburiyyətindədir:

-lider vaxta nəzarət etməlidir. Həmişə məşğul lider kütlə tərəfindən arzuolunmazdır;

-geyiminə və tərzinə qarşı diqqətli olmalı, görüşlərə ciddi və klassik geyimdə getməlidir. Geyim siyasətçinin zövqü və etibarlılığını əks eidir.

-danışiq maneraları lider haqqında formalasañ fikrə təsir edən amillərdəndir. Bu maneralar əsasında liderin hərəkətlərini və sözlərini təhlil etmək olar.

Yüksək etiket qaydalarına malik olmaq siyasətdə liderin nüfuzunu artırır.

Emosiyalar imicin formalasmasında mühüm rol oynayır. Neqativ emosiyalar (aqressiya, hirs, pislik, əsəb və s.) nifrətə çevrilərək liderin fəaliyyətinə mənfi təsir göstərir və nəticədə o, elektoratın dəstəyini qazana bilmir..

Elmi ədəbiyyatda deviant davranışdan mühakimə olunan şəxslərin mənfi davranışları kimi bəhs olunur və bu davranışın iki tipi fərqləndirilir:

1. İnsanların birgə yaşayışının mənəvi-əxlaqi ləngiməsi

2. Sosial patologiyanın müxtəlif formalarda təzahürü

Bəzən davranışın ləngiməsi pozitiv xarakter daşıya bilər. Belə davranış şəxsiyyəti fəaliyyətdə yaxşı nəticə əldə etməyə (qəhrəmanlıq, özünü qurbanvermə, elmi kəşf və s.) sövq edir. Normal inkişaf etmiş cəmiyyətlərdə əhalinin 70 faizindən çoxunda davranış pozğunluğu olmadığı halda, onun 10-12 faizində mənfi, bir o qədərində isə müsbət deviasiya müşahidə olunur. Deviant davranış iki mərhələdən keçir:

1. İlkən ləngimə. Bu mərhələdə davranış mədəni normalara uyğun olur, ötəri səhv'lərə yol verilir, rəftar dözlən olur.

2. İkinci ləngimə. Fərd cəmiyyət və qrup tərəfindən qəbul olunmayan davranışını nümayiş etdirir (4, s.115).

Deviant davranışın səbəbi və mənbəyi haqqında sosioloq və psixoloqların fərqli fikirləri mövcuddur. Bəziləri ləngimiş davranışın səbəbini ırsiyətlə, digərləri insanın fizioloji quruluşu ilə, başqa bir qrup isə mühit və cəmiyyətlə əlaqələndirirlər. Şəxsiyyətin deviant davranışının səbəbini müxtəlif amillərlə izah etmək olar:

-şəxsiyyətin sosiallaşma prosesinin pozulması. Sağlam ailədə tərbiyə almış şəxs sosial normalara ədalətlə yanaşır. Uğursuz ailədə tərbiyə almış şəxs isə başqalarına qarşı mənfi münasibət bəsləyir;

-norma və dəyərlər arasında ziddiyyət. Xoşbəxt ailədə tərbiyə almış şəxslə sosial qrup və təsisatların ideologiyası arasındaki ziddiyyət ailədə valideynlərlə uşaqlar arasında konflikt yaradır;

-milli ideyanın zəifliyi. Əvvəlki deviant davranışın bu səbəbi cəmiyyətin tərbiyə üsulu ilə yeni tərbiyə sistemi arasındaki uyğunsuzluqla bağlıdır;

-cəmiyyətin norma və dəyərləri ilə şəxsiyyətin maraqları arasındaki ziddiyyət;

-şəxsiyyətin sosial yadlaşması. Ləngimiş davranış adətən gündəlik həyatı problemlərdən, özünəinamsızlıq və gərginlik vəziyyətindən doğur.

Liderin müsbət obrazının yaradılması bu gün ən aktual məsələlərdəndir. Müsbət imicin formalaşması seçicilərə təsirin ən səmərəli vasitəsidir. Belə imic özündə xeyirxahlıq, səmimilik, təşəbbüskarlıq kimi xüsusiyyətləri ehtiva edir.

Nitqin hündürdən səslənməsi liderin güc və enerjisinin göstəricisidir. Nitqin sürətli olması həyəcan və inamsızlığı ifadə etdindən görə, lider üçün məqbul sayılmır. Səs ahənginin əhəmiyyətini nəzərə alan C.Fast deyirdi: "Con Kennedy xüsusi harizmaya malik idi. Onun nə dediyindən asılı olmayaraq manera və jestləri bütün auditoriyani ələ alırdı. Kennedy hündür deyildi, lakin qamətini elə tuturdu ki, hündür görünürdü". Analoji metoddan həmçinin R. Nikson da istifadə etmişdir. Onlar bədən dilinin auditoriyaya təsirini yaxşı başa düşürdülər. Məsələn, B.Klinton öz görüşlərini açıq məkanlarda – ictimaiyyətin

çox torlaşlığı restoranlarda, tok-şoularda keçirirdi. Onun xalqa bu yaxınlığı C.Buşa qalib gəlməsinə kömək etmişdir.

İnsanları həmişə uğurlu lider cəlb edir. Liderin uğurunun əsasını onun ətrafi və ya komandası təşkil edir. Məsələn, F.Ruzveltin komandasının üzvləri yüksək yerlərdən dəvət alsalar da, onlar sonadək onu dəstəkləmişlər.

Namizədin imici əsasən onu əhatə edən şəxslərin köməyilə formalaşır və siyasi xadimin obrazının yaradılmasına heç bir məhdudiyyət qoyulmur. Tanınmış insanları öz seçki kampaniyasına cəlb etmək namizədin öz qüsurlarını düzəltmək qədər əhəmiyyətlidir.

Siyasi liderin fəaliyyətdə mühüm amil hesab olunan özünəqiyəmət daxili və xarici siyasət fəaliyyətinə təkan verir. Bu tip liderlər öz rəqiblərinin gücünü düzgün dəyərləndirmək bacarığına malik olurlar.

Liderin imicinin formalaşdırılması müəyyən mərhələləri əhatə edir:

1.Siyasətçi ilə fərdi iş mərhələsi. Bu zaman siyasətçinin vacib saydığı fərdi keyfiyyətlər vurgulanır.

2.Siyasi lideri yaxından tanıyan ekspertlər işə başlayır və onlar liderin mühüm xüsusiyyətlərini qeyd edirlər.

3.Seçicilərin namizəd haqqındaki fikirləri araşdırılır və sorğu əsasında siyasətçinin kütlə tərəfindən təqdir edilən xüsusiyyətləri üzə çıxarılır.

4.Alınan nəticələrin müzakirəsi və ekspertlər tərəfindən qiymətləndirilməsi. Tənqid olunan xüsusiyyətlərə daha çox diqqət yetirilir və onların azaldılmasına cəhd göstərilir.

İmicin uğuru müəyyən amillərdən asılıdır:

-kütlə ilə əlaqə qurmaq bacarığı. Bu əlaqə forması ilə siyasətçi fikir və hislərini kütləyə çatdırır və öz obrazını formalaşdırır;

-“mən” obrazını yaratmaq. Siyasətçinin kütləni cəlb edən xüsusiyyətlərini formalaşdırmaq;

-tərəfdarların sayını kəskin artırmaq. Bu məqsədlə psixoloji təzyiqdən, aktyorluq qabiliyyətindən istifadə etmək;

-bədən dilini (jest, mimika, nitq, duruş) düzgün işə salmaq;

-emosionallıq, kövrəklik, səmimilik kimi mühüm xüsusiyyətlərə önem vermək və onları nümayiş etdirmək;

-ağılı, parlaq, maraqlı görünmək;

-müxtəlif aforizmlərdən, yadda qalan devizlərdən istifadə etmək;

-liderin vacib və önəmli xüsusiyyətlərini vurgulamaq;

-siyasətçini öz seçiciləri ilə görüşərkən daha gülərüz olmağa sövq etmək;

-tərəfmüqabilinin gözünün icinə qayğıkeş və müləyim baxmaq;

-özünəgүvənlik imicini yaratmaq;

-seçicinin xətrinə dəyməmək üçün alternativ variantlardan istifadə etmək, “yox” sözünü işlətməmək;

-emosiyaları nəzarətdə saxlamaq (5,s. 23).

Pablik releyşnzda imicin əhəmiyyətli yeri var. O əvvəlcədən planlaşdırılmış və xalqın etibarını qazanmaq məqsədi ilə həyata keçirilən fəaliyyət növü,

planlı və inandırıcı təsiretmə vasitəsidir. Əsas məqsəd etibarı qorumaq, dəstəyə nail olmaq və davranışla xalqı təsirləndirməkdir.

İctimaiyyətlə əlaqələr işinin məqsədi ictimai rəyi formalaşdırmaq, onu inkişaf və davam etdirməkdir. Bu, ictimaiyyəti məlumatlandırmağa, qurumu məraqlandıran informasiyanı toplamağa və onu təhlil etməyə, rəhbərliyin düzgün qərarlar qəbul etməsinə kömək edir. İctimaiyyətlə əlaqə yaradılması prosesinin əsasını təbliğat təşkil edir. Əlaqənin təşkili üçün tədbirlərin həyata keçirilməsi zamanı bir sıra üsullardan istifadə edilir:

-xəbərlərin yayılması. Mütəxəssislər namizədlər haqqında xəbərlərin yayılmasının tarixini yaradırlar. Bu bəzən öz-özüñə baş verir;

-açıq və əyani çıxışlar (belə çıxışlar namizədi məshurlaşdırır);

-məsələnin təhlili və qoyuluşu;

-tədbirlər programının tərtibi;

-ictimaiyyətlə əlaqənin smetasının tərtibi;

-programın icrası;

-ictimaiyyətlə əlaqə üzrə fəaliyyətin qiymətləndirilməsi;

-çap materiallarının hazırlanması. İctimaiyyətlə əlaqə üzrə mütəxəssis-lər auditoriyaya məqsədli təsir göstərmək üçün çap materialları (kitabça, mə-qalə, jurnal, illik hesabatlar, informasiya bülletenləri, audiovizual materiallar və s.) hazırlayırlar, onları auditoriyaya və ya ictimaiyyətə çatdırırlar;

-müxtəlif xüsusi tədbirlərin həyata keçirilməsi. Bu üsul ictimaiyyətlə əlaqənin geniş yayılmış üsuludur;

-sponsorluq. İctimaiyyətlə əlaqə yaratmaq və öz müsbət obrazını for-malaşdırmaq məqsədilə müəyyən subyektlər bir sıra ictimai tədbirlərdə iştirak etməklə yanaşı, həm də bəzən onlara sponsorluq edirlər (6, s.110).

Bu baxımdan imic siyasət sahəsinin əhəmiyyətli struktur komponenti, siyasət subyektlərinin siyasi kapitalının vacib forması və onun artırılma mexanizmidir.

## ƏDƏBİYYAT

1. Потемкин О.Ф. Имидж политического лидера. М.,2006
2. Кривоносов А.Д. Имидж. М., 2011
3. Давыбoreц Е.Н. Манипуляция сознанием в имидже политического лидера. М., 2007
4. Бозаджиев В.Л. Имидж психолога. М., 2009
5. Ситников А. Формирования имиджа и репутации. М., 2015
6. Великанов В.В., Родькина М.В. Имидж лидера: составляющие индивидуального стиля руководителя. М., 2017